

Vaqif OSMANOV

Qədim qəhrəmanlıq dastanlarında reallıqdan çox romantik əhval-ruhiyyə üstün olur. Kənan Hacının "Hacı İsgəndər" romanında zəngin yazıçı texəyyüllü ilə ya-naşı, 100-120 il əvvəl Azərbaycanın müxtəlif bölgələrində, Bakıda, Bakı kəndlərinde, qədim-qayın Buzovnada baş verən hadisələr, bolşevik-dəsnak tandemının 1918-ci ilin martın son günlerində Azərbaycan türkləri qarşı soyqırımı zaman ardıcılığı ilə tarixi faktlara və sənədlərə söykənərək qələmə alınmışdır. Tarixi əsər yazmaq yazıçı üçün böyük məsuliyyətdir. Bu məsuliyyəti Kənan bəy əlbətə, anlayır. Bu qəhrəmanlıq dastanında qədim dastanlara xas olmuş-dirim, döyüş səhnələri yoxdur. Yazıcı dövrün və insanların durumunu, real obrazların daxili aləmini, məğrurluğunu, xalq təessübkeşiliyi lirik və psixoloji səhnələrlə təqdim edir. Əxlaq, kişilik, məqrur qadınlıq, millət və torpaq qeyrəti on ümdə mənəvi məziyyət kimi öne çekilir.

Müəllif romanın əvvəlində qeyd edir ki, Hacı İsgəndər 1918-ci ildə Qafqaz İsləm Ordusu Nuru Paşanın komandanlığı altında Azərbaycan xalqının və dövlətinin azadlığı uğrunda müqəddəs savaşa başlayıb, özünü müdafiə batalyonu yaradaraq erməni cələldələr qarşı vuruşmalarda fədakarlıq göstərmışdır. Nuru Paşa tərəfindən "Xalq Qəhrəmanı" ordeni ilə təltif edilən Hacı İsgəndər 1937-ci il repressiyası zamanı həbs edilmiş, həbsdə olan müddətdə erməni müstəntiqlərin amansız işğəncələrinə maruz qalmış, həbsxanada vəfat etmiş, meyiti ailəsinə verilməmişdir. O, məzari olmayan xalq qəhrəmanıdır. Yazıcının ərsəye gətirdiyi bu əser "böyük Türk kişisinin həyat və döyüş yolu"ndan bəhs edir, bu mövzuda yazılın ilk romandır". Yazıcının əsas məqsədi Hacı İsgəndər və onun kimi ərənələrin adını tarixdə əbədi yaşatmaq, yaddaşlarla həkk etməkdir. Xalq böyük oğullarını qədirbilənliliklə xatırlamalıdır. Belə qəhrəmanlar bugünkü və gelecek nəsillərə örnəkdir. Tarixi olaylara, faktlara və sənədlərə baş vurmaqla ana dilimizin şəhdi-şirəsindən içən bu əsər Kənan Hacının şanlı tərihimizə ədəbi baxışıdır.

Kənan Hacı Hacı İsgəndəri bizi lərə yaxından tanıdan yazıçı kimi adını tarixə yazi-di. O, bu işin "pioneri" kimi "Hacı İsgəndər" i yazmaqla zəngin və qururverici tərihimizi, yenilməzliyimizi, Türk birliyini,

mənəvi-əxlaqi dəyərlərimizi qan yaddaşında yeniləndirdi.

* * *

Kənan Hacının "ruhuyla həmsəhbət olduğunu, həyatını araşdırıldığı" Hacı İsgəndər kimdir? "Tez-tez divardan asığı güzgüün qarşısına keçib göz-göze gəldiyi, özüne hə-sabat verdiyi adam. Güzgüdəki adam".

Yazıcının qəhrəmanını belə təqdim etməsi her şeyi deyir, əslində. Abuzər kişi oğluna gözəl ad qoymuşdu, İsgəndər Zül-qərneyinin adını, ona görə də gözəf insan kimi xatırlanacağına, elinə, obasına, Və-tə-ninə, xalqına gərkəli övlad olacağına əmin idi. Abuzər kişi yanılmamışdı. Oğluna "tale bu ada layiq özür qismət elədi...".

Hacı İsgəndər "gənc yaşlarından haq-sızlıqla qarşı dözümsüz idı, ədalətsizlik gö-rəndə özünü irəli verib haqqı müdafiə edərdi, nəfsinə elə onda birdəfəlik qulaqburmə-si vermişdi". O, yaxşı bilirdi ki, "uğur heç vaxt iradəsi zəif olanları tanımır, iradəsi polad kimi idi".

"Hacı İsgəndər" romanı ilə Kənan Hacı bizi XX yüzilliyyin 18-ci illərinə aparır. O günlərə ki, xalqın təbəssümü dodaqların-dan qaçaq düşüb, Azərbaycanın bölgələri, Bakının mərkəzi qan gölüne çevrilib. Mü-selman - Türk əhaliyə qarşı soyqırımanın qar-şısını almaq üçün Qafqaz İsləm Ordusu Azərbaycana tələsir. Xalqın təəssübkeşlə-rindən biri, böyük ziyanı Əhməd bəy Ağaoğlunun "Difai" Partiyasını yaratması-nın səbəbi və zərurəti xalqın şəref və na-musunu qorumaq, ona uzanan murdar əlle-ri kəsib atmaq üçün bir firqa ətrafında bir-ləşmişk idi. "Difai" Azərbaycan Türklerinin düşmənlərinə çevrilmiş məmurların öldü-rüləməsini birbaşa üzərinə götürür, hər belə qətlidən sonra öz möhürü ilə Beyannamə yayırı. Bəli, "zalimlə öz dilində danışmaq lazımdı. Xalqı silahlandırmağa ehtiyac vardi. "Difai"nin möhürü Azərbaycan Tür-kü üçün bir intiqam Güneşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm hökmüne dönmüşdü".


Hacı İsgəndər və onun məsləkdaşları bu ali məramılı partiyadan kenar da qala bil-mezdilər. "O, alovlar içinde bişmiş insan idi". Qafqaz İsləm Ordusunun, onun gənc komandanı, metin, cəsərətli Nuru Paşanın qəhrəmanlıq yolunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına yazıçı qürur hissi ilə, dəqiq xroniki ardıcılıqla təsvir edir, bu fərqli və şərəflü öktəyabr günlərin-de bizim üreyimizin kövrək və həssas nöqtələrimizə elə toxunur ki, o dövrün zəngin mənəviyyatlı şəxsiyyətləri Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Foteli xan Xoyski, Nağı bəy Şeyxzamanlı, Əlimərdan bəy Topçubaşov, Ömrə Faiq Nəmanzadə, Əli bəy Zizikski, habelə Hacı Zeynalabdin Tağıyev, Ağamusa Axundov, bu günün Ali Baş Komandanı, qorxubilməz qəhrəmanları, Vətən torpaqlarını qanı ilə əsərətdən qurtaran şəhidlər və digər işqli Vətən və millətsever insanlarla həmvətən olmağımızla fərəx edirik. Doğrudan da, "Və-tən özgə palterni eynindən atıb öz milli li-basını geyinirdi"...

"Hacı İsgəndər" gavurların burnunu ovmaq üçün özünü müdafiə dəstələrini yaratmaqdadır. Hətta on üç-on dörd yaşlı uşaqlar ataları ilə birlikdə vu-ruşmaq üçün bu dəstələrə yazılırdılar. Hacı İsgəndər ürəyi köksüna sığdırırdı". "Belə oğulları olan Vətən heç vaxt basılmaz!"...

Ölməzliyin, Ölməzlerin məzarı olmur

"Hacı İsgəndər" romanı Azərbaycan-Türkiyə qardaşlığının bədii salnaməsidir. Bu savaş günlərində ədəbiyyatımızın belə əsərlərə hava-su kimi ehtiyacı var.

"Hacı İsgəndər" gavurların burnunu ovmaq üçün özünü müdafiə dəstələrini yaratmaqdadır. Hətta on üç-on dörd yaşlı uşaqlar ataları ilə birlikdə vu-ruşmaq üçün bu dəstələrə yazılırdılar. Hacı İsgəndər ürəyi köksüna sığdırırdı". "Belə oğulları olan Vətən heç vaxt basılmaz!"...



heyif ki, onun hərbi təhsili yoxdur, yoxsa gələcəyin generalı ola bilərdi". Amma Hacı İsgəndərin hərbi təhsili olmasa da, xalqın generaliyidi, xalqın qəhrəmanıydı...

Kənan Hacının yaratdığı "ruhunun gö-züyle hər şeyi bizzən yaxşı görən qoca kitabxanaçı mifik obraz təsiri bağışlasa da, müdrikliyin zirvəsindədir, hamımızın gö-zünü açır.

"Hacı İsgəndər" romanı Azərbaycan-Türkiyə qardaşlığının bədii salnaməsidir. Bu savaş günlərində ədəbiyyatımızın belə əsərlərə hava-su kimi ehtiyacı var. Bu gün Hacı İsgəndərlərin nəvaları döyüş meyda-nında düşmənə dərs keçir. Bir ay müddə-tindəki hərbi uğurlar dünənin siyasi, hərbi və ərazi nəhənglərini heyrətə saldı, mat qoydu. Azərbaycanın ikinci Qarabağ sava-şındakı zəfərərinin təməli olan taktika və strategiyasını həmin dövlətlər hərbi dərsliklər daxil edir, dərindən öyrənirlər.

Xalqımızın Əlyarlarının, Poladlarının, Mübarizlərinin, Şükürərinin, Raqubları-nın, Sənan Axundovlarının yumruqları düş-məmələrin bombalarından, mərmilərindən qat-qat ağırdır. "Başından elə zərbələr vu-ruruq ki, bir də çətin aylışmalar" (İlham Əli-yev).

Düşmən tapdağından azad olunmuş əra-zilərə yeni nəfəs, yeni həyat gəlir. Bir ay müddətindəki uğurlarımız acılarımızdan çıxdır. Həyat davam edir. Biz sərt sınaqlardan üzüağ çıxacaqıq. İndi biz hamımız Qarabağlıyız. Qarabağ Azerbaycandır! ..